

TEST: 8031#01#Q15

Test	8031#01#Q15
Fənn	8031 - Maliyyə nəzarəti və audit
Təsviri	
Müəllif	Suleymanova X.İ.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	200
Keçid balı	64 (32 %)
Suallardan	200
Bölmələr	8
Bölmələri qarışdırmaq	
Köçürməyə qadağa	
Ancaq irəli	
Son variant	

BÖLMƏ: 01

Ad	01
Suallardan	14
Maksimal faiz	14
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	4 %

Sual: kral Uzun V Filipp tərəfindən 1318-ci ildə yaradılan maliyyə nəzarətinin ali orqanı harada yaradılmışdı və necə adlandırıldı? (Çəki: 1)

- ☒ Amerikada və Hesablama Palatası
- ☒ Fransada və Hesablama Palatası
- ☒ Qədim Misirdə və Hesablama Palatası

- ☐ Fransada və Auditorlar Palatası
 - ☐ Rusiyada və Auditorlar Palatası
-

Sual: Aleksey Mixayloviç Romanovun fərmanı ilə Böyük Xəzinənin Hesabı (Hesabat əmri) Əmri təsis edilən zaman Rusiyada hansı orqanının rəsmi yaranma tarixi 1656-cı il hesab edilmişdi? (Çəki: 1)

- ☐ daxili nəzarət orqanının
 - ☒ dövlət maliyyə nəzarəti xüsusi orqanının
 - ☐ qeyri-dövlət maliyyə nəzarəti xüsusi orqanının
 - ☐ auditor nəzarəti orqanının
 - ☐ xəzinədarlıq orqanının
-

Sual: Tədqiqatçıların fikrincə Rusiyada 10 mart 1656-cı ildə hərbi xərclərin çoxluğu hansı sənədin yaranmasına səbəb olmuşdur? (Çəki: 1)

- ☐ Hesab və qeydlər haqqında Traktat
 - ☒ Böyük Xəzinənin Hesabı (Hesabat əmri) Əmri
 - ☐ Xüsusi normativ sənəd – Fretyce of Husbandry
 - ☐ Nizamnamə
 - ☐ Dövlət Mühasib-Ekspertlər İnstitutu yaradılması Əmri
-

Sual: I Aleksandr Hərbi Nazirliyin yeni təşkilatını neçənci ildə təsdiq etdi? (Çəki: 1)

- ☐ 11 aprel 1719-cu il
- ☒ 30 mart 1716-cı il

- ☐ 18 avqust 1925-ci il
 - ☐ 27 yanvar 1812-ci il
 - ☐ 31 iyul 1991-ci il
-

Sual: Peterburqda xüsusi hərbi-hüquq tədris müəssisəsi – hərbi-quru piyada və dəniz müəssisəsini bilik dərəcəsinə görə uyğun olan auditorlarla təchiz edə bilən – Auditor məktəbi neçənci ildə yarandı? (Çəki: 1)

- ☐ 10 noyabr 1832-ci ildə
 - ☐ 11 aprel 1719-cu il
 - ☐ 30 mart 1716-cı il
 - ☐ 18 avqust 1925-ci il
 - ☐ 27 yanvar 1812-ci il
-

Sual: Kommersiya auditi öz tarixi hüquqi başlanğıcını neçənci ildə götürmüşdür və o vaxtlar Şotlandiyanın paytaxtında hansı təhsil ocağı təsis olunmuşdur? (Çəki: 1)

- ☐ 1853-cü il- Edinburq Auditorlar İnstitutu
 - ☐ 1849-cu il - Dövlət Mühasib-Ekspertlər İnstitutu
 - ☐ 1846-cı ildə - Auditor texniki peşə məktəbi
 - ☐ 1846-cı ildə - Audit işləri elmi üçün məktəb
 - ☐ 1849-cu il -Auditor işləri elmi üçün Hərbi kollegiya
-

Sual: Amerika auditorlarının Assosiasiyası neçənci ildə yaranmışdı? (Çəki: 1)

- ☐ 1397-ci ildə

- ☐ 1478-ci ildə
 - ☐ 1867-ci ildə
 - ☒ 1887-ci ildə
 - ☐ 1995-ci ildə
-

Sual: Neçənci ildə Nyu-York ştatında auditor fəaliyyəti qanunvericiliklə təsdiq olunmuşdu? (Çəki: 1)

- ☐ 1897-ci ildə
 - ☐ 1878-ci ildə
 - ☐ 1867-ci ildə
 - ☒ 1887-ci ildə
 - ☐ 1896-cı ildə
-

Sual: Maliyyə nəzarətinin meydana gəlməsinə səbəb olan amillər hansılardır? (Çəki: 1)

- ☐ Əməyin bölgüsü, əmtəə mübadiləsi və iqtisadi integrasiya
 - ☐ Əmtəə mübadiləsi, qloballaşma və pul münasibətləri
 - ☒ Əməyin bölgüsü , əmtəə mübadiləsi və pul münasibətləri
 - ☐ İqtisadi integrasiya, pul münasibətləri və müxtəlif mülkiyyət formalı müəssisələrin yaranması
 - ☐ İqtisadi inkişaf
-

Sual: İlk dəfə olaraq dövlət maliyyə sistemində nəzarət hansı formalarda həyata keçirilirdi? (Çəki: 1)

- ☒ büdcənin gəlir hissəsinin formalaşdıran vergilərin ödənilməsinə və büdcə xərclərinə nəzarət
 - ☐ dövlət xərclərinə nəzarət
 - ☐ Büdcənin gəlir hissəsini formalaşdıran vergilərin ödənilməsinə
 - ☐ Maya dəyərinə nəzarət
 - ☐ Vergilərə nəzarət
-

Sual: XVII-XIX əsrlərdə maliyyə nəzarətinin neçə sistemi mövcud idi və hansılardır? (Çəki: 1)

- ☒ 2 -anqlo-saksonvəABŞ
 - ☐ 1 -anqlo-sakson
 - ☐ 3- Yunan-alman, anqlo-saksonvəfransa
 - ☐ 2 -anqlo-saksonvəyunan-alman.
 - ☐ e) 2 -yunan – almanvəABŞ
-

Sual: XVII əsrdə Rusiyada auditorlar hansı sahəyə aid edilirdi: (Çəki: 1)

- ☒ Mülki
 - ☐ ədliyyə
 - ☐ hərbi
 - ☐ Vətəndaş
 - ☐ Heç birinə aid edilmir
-

Sual: Audit xidməti ilk dəfə rəsmi olaraq XIV əsrdə hansı ölkədə qeyd olunmuşdur? (Çəki: 1)

- ☐ Amerika Birləşmiş Ştatlarında.
- ☐ Rusiyada.
- ☐ İspaniyada.
- ☐ İngiltərədə.
- ☐ e) Bu ölkələrin heç birində.

Sual: "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul olunmuşdur: (Çəki: 1)

- ☐ 1990-cı il
- ☐ 1994-cü il
- ☐ 2000-ci il
- ☐ 2003-cü il.
- ☐ AR-da bu adda qanun yoxdur

BÖLMƏ: 02

Ad	02
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Maliyyə nəzarətinin nəzarətin digər növlərindən fərqləndirən xüsusiyyətlər: (Çəki: 1)

- ☐ təkrar istehsalın heç bir mərhələsində iştirak etmir

- ☐ istehsal texnologiyasına əməl edilməsinə nəzarət
 - ☐ yoxlama orqanlarının fəaliyyət göstərməsi üçün lisenziyaların verilməsini təmin edir
 - ☒ ictimai təkrar istehsalın bütün sahələrində təzahür edir və maliyyə nəticələrinin qəbul edilməsi mərhələsi də daxil olmaqla, maliyyə fondlarının bütün hərəkət prosesini müşayiət edir
 - ☐ Nəzarətin digər növlərindən fərqlənir
-

Sual: Maliyyə nəzarəti istənilən istehsal üsulu zamanı təsərrüfat mexanizminin obyektiv zəruri tərkib hissəsidir. Səbəbini göstərin: (Çəki: 1)

- ☒ Çünki, maliyyə nəzarəti ictimai təkrar istehsalın bütün sahələrində təzahür edir və maliyyə nəzarəti maliyyə nəticələrinin qəbul edilməsi mərhələsi də daxil olmaqla, maliyyə fondlarının bütün hərəkət prosesini müşayiət edir
 - ☐ Çünki, maliyyə nəzarəti istehsal texnologiyasına əməl edilməsinə nəzarət
 - ☐ Çünki, maliyyə nəzarəti yoxlama orqanlarının fəaliyyət göstərməsi üçün lisenziyaların verilməsini təmin edir
 - ☐ Çünki, maliyyə nəzarəti təkrar istehsalın heç bir mərhələsində iştirak etmir
 - ☐ Çünki, maliyyə nəzarəti istənilən istehsal üsulu zamanı təsərrüfat mexanizminin obyektiv zəruri tərkib hissəsi deyil
-

Sual: Bölgü prosesi mərhələsində maliyyə nəzarətinin vəzifəsi nədən ibarətdir? (Çəki: 1)

- ☐ ictimai məhsuldan cəmiyyətin müxtəlif tələbatlarını ödəmək üçün istifadə olunmasını yoxlamaqdan
- ☐ istehsala sərf olunmuş vəsaitlərin yerini doldurmağın təmin edilməsini yoxlamaqdan
- ☐ yeni yaradılmış məhsulun bazar münasibətlərinə uyğun tərzdə bölüşdürülməsi üçün istifadə olunmasını yoxlamaqdan

- ☒ Variantların hamısı doğrudur
 - ☐ Variantlar doğru deyil
-

Sual: İctimai məhsul mübadiləsi mərhələsində maliyyə nəzarəti aşağıdasadalandıranlardan hansıları əhatə edir: (Çəki: 1)

- ☐ ictimai məhsuldan cəmiyyətin müxtəlif tələbatlarını ödəmək üçün istifadə olunmasını
 - ☐ istehsalat sərf olunmuş vəsaitlərin yerini doldurmağın təmin edilməsini
 - ☐ yeni yaradılmış məhsulun bazar münasibətlərinə uyğun tərzdə bölüşdürülməsi üçün istifadə olunmasını
 - ☒ bazarın mallarla təchiz edilməsi yolu ilə xalq təsərrüfatının material-texniki vasitələrlə təmin olunmasını və əhəlinin xalq istehlakı mallarına olan alıcılıq tələbatının ödənilməsini, müqavilə münasibətlərini
 - ☐ Sadalandıranların hamısını
-

Sual: Təkrar istehsal prosesinin sonuncu mərhələsində - istehlak mərhələsində maliyyə nəzarəti yoxlayır. Düzgün variantı göstərin: (Çəki: 1)

- ☒ istehsal fondlarının bərpası və genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatları
 - ☐ yalnız istehsalat sərf olunmuş vəsaitlərin yerini doldurmağın təmin edilməsini
 - ☐ yeni yaradılmış məhsulun bazar münasibətlərinə uyğun tərzdə bölüşdürülməsi üçün istifadə olunmasını
 - ☐ bazarın mallarla təchiz edilməsi yolu ilə xalq təsərrüfatının material-texniki vasitələrlə təmin olunmasını
 - ☐ müqavilə münasibətlərini
-

Sual: Şəxsi istehlakda maliyyə nəzarəti hansı prosesə nəzarət edir. Düzgün variantı göstərin: (Çəki: 1)

- ☐ istehsal fondlarının bərpası və genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatlara
 - ☒ cəmiyyət üzvlərinin maddi və mənəvi tələbatlarının ödənilməsindəki uyğunsuzluqların aşkara çıxarılması və şəxsi tələbatların ödənilməsi prosesində normativ hüquqi aktların pozulmasından irəli gələn ziddiyyətlərin aşkara çıxarılmasına
 - ☐ müqavilə münasibətlərini
 - ☐ istehsala sərf olunmuş vəsaitlərin yerini doldurmağın təmin edilməsinə
 - ☐ yeni yaradılmış məhsulun bazar münasibətlərinə uyğun tərzdə bölüşdürülməsi üçün istifadə olunmasına
-

Sual: Maliyyə nəzarəti dövlət büdcəsinə vəsaitlərin ayrılmasına ictimai təkrar istehsalın hansı mərhələsində nəzarət edir? (Çəki: 1)

- ☐ mübadilə
 - ☒ bölgü
 - ☐ istehsal
 - ☐ istehlak
 - ☐ nəticələrinin qəbulu
-

Sual: Maliyyə nəzarəti müqavilə münasibətlərinə ictimai təkrar istehsalın hansı mərhələsində nəzarət edir? (Çəki: 1)

- ☐ mübadilə
- ☒ bölgü
- ☐ istehsal
- ☐ istehlak
- ☐ nəticələrinin qəbulu

Sual: İstehsal fondlarının bərpası, genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatları maliyyə nəzarəti təkrar istehsalın hansı mərhələsində yoxlayır ? (Çəki: 1)

- ☐ mübadilə
- ☐ bölgü
- ☐ istehsal
- ☒ istehlak
- ☐ nəticələrinin qəbulu

Sual: Dövlətin öz funksiyasını yerinə yetirməsi məqsədi ilə onun səmərəli istifadə olunması üçün hüquqi və fiziki şəxslər arasında yaranan pul münasibətləri necə adlanır? (Çəki: 1)

- ☐ nəzarət metodu
- ☐ nəzarət forması
- ☒ nəzarət obyektı
- ☐ nəzarət subyektı
- ☐ nəzarət sistemi

Sual: Aşağıda sadalananlardan hansını S.V.Stepaşin "Dövlət maliyyə nəzarəti" əsərində milli gəlirin istehsalı, bölüşdürülməsi və onun səmərəli istifadəsinə dair, bir tərəfdən dövlət, digər tərəfdən hüquqi və fiziki şəxslər arasında yaranan münasibətlər kimi müəyyən edir. (Çəki: 1)

- ☒ maliyyə nəzarətinin obyektini
- ☐ maliyyə nəzarət metodunu
- ☐ maliyyə nəzarət formasını

- ☐ maliyyə nəzarət subyektini
 - ☐ maliyyə nəzarət sistemini
-

Sual: A.V.Nesterov yoxlama obyektinə aşağıdakılardan hansını aid etmirdi? (Çəki: 1)

- ☐ maliyyə sənədləri və məlumatlar
 - ☐ istehsal prosesləri
 - ☐ istismar, saxlanma, daşınma, realizə edilmə və köhnəlmə prosesləri
 - ☐ şəxsi yoxlamaya və yaxud fərdi yoxlamaya məruz qala bilən subyektlər
 - ☒ qeydiyyat sistemini
-

Sual: Maliyyə nəzarəti bu elmlərə qarışılıqlı əlaqədə fəaliyyət göstərir uyğun olmayanı göstərin: (Çəki: 1)

- ☐ Statistika
 - ☐ İqtisadi nəzəriyyə
 - ☐ Mühasibat uçotu
 - ☒ Politologiya
 - ☐ İqtisadi nəzəriyyə
-

Sual: Təkrar istehsalın hansı mərhələsində maliyyə nəzarəti dövlət büdcəsinə vəsaitlərin ayrılmasına nəzarəti həyata keçirir? (Çəki: 1)

- ☐ inkişaf
- ☐ istehsal
- ☐ istehlak

- ☒ bölgü
- ☐ mübadilə

Sual: Bölgü mərhələsində maliyyə nəzarəti hansılara nəzarət etmir? (Çəki: 1)

- ☐ dövlət büdcəsinə vəsaitlərin ayrılmasına
- ☒ istehsal fondlarının bərpası , genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatlara
- ☐ sosial sığortaya ayırmalara
- ☐ ictimai yığım və istehlak fondlarının bərpasına və zənginləşdirilməsinə vəsaitlərin sərf olunmasına
- ☐ əməyin kəmiyyətinə və keyfiyyətinə uyğun şəkildə vəsaitlərin sərf olunmasına

BÖLMƏ: 03

Ad	03
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Maliyyə maraqlarının formallaşdırması formaları hansılardır? (Çəki: 1)

- ☐ normativ akt, həmçinin beynəlxalq, dövlət, bələdiyyə, müəssisə və ya onun struktur bölməsi səviyyəsində
- ☒ qeyri-normativ (qeyri-standart) xarakterli akt, məsələn konkret işçinin mükafatlandırması haqqında əmr
- ☐ idarə edən subyektin və ya onun səlahiyyət verilmiş nümayəndələrinin şifahi müraciəti

- ☐ maliyyəməarağını ifadə edən digər formalar
 - ☒ Sadalananların hamısı
-

Sual: S.P. Openışev və V.A.Jukov ümumdövlət maliyyə nəzarətinin hansı funksiyalarını müəyyən etmişlər. Düz olmayanı göstərin: (Çəki: 1)

- ☐ kənara çıxmaları aşkar etmək
 - ☐ kənara çıxma hallarının səbəblərini analiz etmək
 - ☒ bölüşdürücü
 - ☐ nəzarət obyektinin fəaliyyətini nizamlanması
 - ☐ önleyici tədbirlər
-

Sual: Maliyyə nəzarəti sistemi nədir: (Çəki: 1)

- ☐ təşkilatın işinin nəticələrinin effektiv olduğunun analiz edilməsini nəzərdə tutur
 - ☒ maliyyənin spesifik mexanizmi vasitəsilə reallaşdırılan maliyyə nəzarətinin obyektı haqqında idarə edən, nəzarət edən və nəzarət edilən subyektlərin qarşılıqlı əlaqəsidir
 - ☐ təşkilatın fəaliyyətinin məqsədi və bu məqsədə nail olmaq üçün daha effektiv metod və vasitələr müəyyənləşdirilir
 - ☐ ölkəni ayrı-ayrı maliyyə həlqələrinin məcmusu və onlar arasındakı qarşılıqlı əlaqələrdir
 - ☐ ölkə ərazisində müxtəlif səviyyəli büdcələrin qarşılıqlı əlaqəsidir
-

Sual: Maliyyə nəzarət sistemini hansı element vasitəsi ilə xarakterizə etmək qeyri - mümkündür (Çəki: 1)

- ☐ idarəedici subyektlər
- ☒ qiymət sistemi

- ☐ nəzarət olunan subyektlər
 - ☐ nəzarət obyektı
 - ☐ nəzarət mexanizmi
-

Sual: Kontrollinq hansı metodların məcmusu hesab edilir: (Çəki: 1)

- ☐ yoxlama
 - ☒ operativ və strateji idarə etmə
 - ☐ sənədləşdirmə
 - ☐ hesablama
 - ☐ təhlil
-

Sual: Maliyyə nəzarətinin funksiyasını göstərin: (Çəki: 1)

- ☐ bölgü
 - ☐ yenidən bölgü
 - ☐ tənzimləyici
 - ☐ stimullaşdırıcı
 - ☒ önleyici tədbirlər
-

Sual: Maliyyə nəzarəti bu elmlərə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Uyğun olmayanı göstərin: (Çəki: 1)

- ☐ Mühasibat uçotu
- ☐ İqtisadi nəzəriyyə
- ☒ Texnologiya

- ☐ Statistika
 - ☐ İqtisadi nəzəriyyə
-

Sual: Maliyyə marağı bölünür: (Çəki: 1)

- ☐ törəmə və ilkin
 - ☐ ilkin və sonradan
 - ☐ əsas və ikinci
 - ☐ əsas və törəmə
 - ☐ cari və sonradan
-

Sual: Aşağıdakılardan hansı Azərbaycanda dövlət səviyyəsində maliyyə maraqlarını ifadə etmir? (Çəki: 1)

- ☐ "Büdcə sistemi" haqqında Qanun
 - ☐ Vergi Məcəlləsi
 - ☐ Gömrük Məcəlləsi
 - ☐ "Hesablama Palatası" haqqında Qanun
 - ☐ Büdcə Məcəlləsi
-

Sual: Maliyyə nəzarətinin funksiyalarına aid deyil: (Çəki: 1)

- ☐ Kənara çıxma hallarını aşkar etmək
- ☐ Kənara çıxma hallarının analiz etmək
- ☐ Stimullaşdırıcı
- ☐ Önləyici tədbirlər

- ☐ Qanun qoruyuculuğu
-

Sual: Maliyyə nəzarətinin aparılması mərhələlərinə aid deyil: (Çəki: 1)

- ☐ Yoxlamaya (təftişə) hazırlıq
 - ☒ Vergilərin dərəcələrinin müəyyən edilməsi
 - ☐ Yoxlamanın aparılması
 - ☐ Yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi
 - ☐ Yoxlama materiallarının reallaşdırılması
-

Sual: Maliyyənin spesifik mexanizmi vasitəsilə reallaşdırılan maliyyə nəzarətinin obyektı haqqında idarə edən, nəzarət edən və nəzarət edilən subyektlərin qarşılıqlı əlaqəsi nəyi ifadə edir? (Çəki: 1)

- ☐ nəzarət obyektini
 - ☐ nəzarət subyektini
 - ☒ nəzarət sistemini
 - ☐ nəzarət elementini
 - ☐ heç birini
-

Sual: İdarəetmənin funksiyalarına aid deyil: (Çəki: 1)

- ☐ Nəzarət
- ☐ Planlaşdırma
- ☒ Audit
- ☐ Motivasiya

☐ Təkilatçılıq

Sual: İdarə etmənin funksiyasını göstərin: (Çəki: 1)

☐ Nəzarət

☐ Təftiş

☐ Təhli

☐ Yoxlama

☐ Audit

Sual: Bu funksiya təşkilatın işinin nəticələrinin səmərəli olduğunun analiz verilməsini nəzərdə tutur: (Çəki: 1)

☐ Nizamlama

☐ Planlaşdırma

☐ Nəzarət

☐ Təşkilatçılıq

☐ Koordinasiya

Sual: Maliyyə marağının formalaşdırılmasıformalarına aid olmayanı göstərin: (Çəki: 1)

☐ Normativ aktlar

☐ Qeyri-normativ aktlar

☐ İdarə edən subyektin (səlahiyyətli nümayəndəsinin) şifahi bəyanatı

☐ Nəzarət metodlarının müəyyənləşdirilməsi

- ☐ İşçinin mükafatlandırılması haqqında əmr
-

Sual: Maliyyə nəzarətini sisteminə daxil deyildir: (Çəki: 1)

- ☐ Nəzarət obyektı
 - ☐ İdarəedici subyektlər
 - ☒ Qiymət mexanizmi
 - ☐ Nəzarət mexanizmi
 - ☐ Nəzarətin predmeti
-

Sual: Nəzarət funksiyası yerinə yetirməyə imkan verən fəaliyyət necə adlanır: (Çəki: 1)

- ☐ İdarəedən subyekt
 - ☒ Nəzarət mexanizmi
 - ☐ Nəzarətsubyekti
 - ☐ Nəzarət növü
 - ☐ Nəzarətoyekti
-

Sual: Maliyyə nəzarəti sisteminin elementi deyil: (Çəki: 1)

- ☐ Nəzarətin subyekti və obyektı
- ☐ Nəzarətin prinsipləri və metodları.
- ☐ Nəzarətin texnikası və texnologiyası.
- ☒ Texniki və texnoloji nəzarət.
- ☐ Nəzarətin predmeti

BÖLMƏ: 04

Ad	04
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Sahibkarlıq hesabına maliyyələşən nəzarət qumuna hansı daxildir?
(Çəki: 1)

- ☒ Auditort əşkilatları
 - ☐ İctimai nəzarət orqanları
 - ☐ Xəzinədarlıq
 - ☐ Sığorta nəzarəti
 - ☐ Təsərrüfat daxilinə zarət
-

Sual: Müxtəlif mənbələr hesabına maliyyələşən nəzarət qurumuna hansı orqanlar daxildir? (Çəki: 1)

- ☒ Bələdiyyə
 - ☐ Auditor təşkilatları
 - ☐ Sığorta orqanları
 - ☐ İctimai nəzarət orqanları
 - ☐ Şəxsiorqanlar
-

Sual: Nəzarətolunansubyektlər hansı əsaslaragörətəsnifləşdirilir? (Çəki: 1)

- ☐ Kommersiyayaxudqeyrikommersiya
 - ☐ Dövlətvəbələdiyyə
 - ☒ Kommersiya, qeyrikommersiya və sahə mənsubiyyətinəə sasən
 - ☐ Sahə mənsubiyyətinə, ictimai və kommursiya
 - ☐ İctimai, bələdiyyəvəqeyrikommursiya
-

Sual: Dövlət maliyyə nəzarəti edilən nəzarətdir. Uyğun gəlməyəni göstərin: (Çəki: 1)

- ☒ Dövlət nəzarət orqanları tərəfindən müəssisələrin texnoloji proseslərə əməl etməsinə
 - ☐ Dövlət büdcəsinin icrasına
 - ☐ Büdcədən kənar dövlət pul fobdlarının istifadəsi
 - ☐ Kredit ehtiyatlarını istifadəsi
 - ☐ Pul dövriyyəsinin təşkilinə
-

Sual: Maliyyə nəzarətinin həyata keçirən dövlət orqanlarına aid edilmir: (Çəki: 1)

- ☐ AR Hesablama Palatası
 - ☐ Dövlət xəzinədarlığı
 - ☒ Bələdiyyələrin nəzarət-təftiş komissiyaları
 - ☐ Maliyyə Nazirliyinin Dövlət Maliyyə nəzarəti xidməti
 - ☐ Gömrük orqanları
-

Sual: Bunlardan hansı maliyyə nəzarətini həyata keçirmir: (Çəki: 1)

- ☐ AR Maliyyə Nazirliyi
 - ☒ Dövlət Statistika Komitəsi
 - ☐ AR Hesablama Palatası
 - ☐ Auditor Palatası
 - ☐ Lisenziya əsasında işləyən sərbəst auditorlar
-

Sual: Hesablama Palatası Hansı orqana hesabat verir: (Çəki: 1)

- ☐ AR Prezidentinə
 - ☒ AR Milli Məclisə
 - ☐ AR Nazirlər Kabinetinə
 - ☐ AR Maliyyə Nazirliyinə
 - ☐ Heç bir orqana hesabat vermir
-

Sual: Hesablama Palatası aşağıdakı funksiyaları yerinə yetirir. Səhv olanı göstərin: (Çəki: 1)

- ☐ Dövlət büdcəsinin layihəsinə rəy verir
 - ☐ Büdcədən kənar dövlət fondlarının layihəsinə səs verir
 - ☒ Dövlət büdcəsinin icrasını təşkil edir
 - ☐ Rüb də bir dəfə dövlət büdcəsinin icrası haqqında Milli Məclisə məlumat verir
 - ☐ Dövlət əmlakının idarə edilməsinə nəzarət edir
-

Sual: Bunlardan biri beynəlxalq ali maliyyə nəzarəti orqanları təşkilatının (İNTOSAİ) regional təşkilatı deyil (Çəki: 1)

- ☐ ARABOSAI
 - ☐ AFROSAI
 - ☐ EUROSAI
 - ☒ AMERİKASAI
 - ☐ SPASAI
-

Sual: Auditor təşkilatı minimum neçə təsisçi tərəfindən yaradıla bilər: (Çəki: 1)

- ☐ Minimum üç təsisçi
 - ☒ Minimum bir təsisçi
 - ☐ Minimum beş təsisçi
 - ☐ Minimum dörd təsisçi
 - ☐ Minimum iki təsisçi
-

Sual: Sərbəst auditor hüququ almaq üçün tələb olunur: (Çəki: 1)

- ☐ Avropa İttifaqına daxil olan ölkənin vətəndaşı olmaq
 - ☐ Miqrant hüququ qazanmış istənilən şəxs
 - ☒ Azərbaycan Respublikasının vətəndaşı olmaq
 - ☐ AR-da ki il yaşamış istənilən xarici ölkə vətəndaşı
 - ☐ AR-da beş il yaşamış xarici ölkə vətəndaşı
-

Sual:

Sərbəst auditorlar və audit orqanları dövlət qeydiyyatına alındıqdan sonra neçə il müddətinə verilmiş lisenziya alır? (Çəki: 1)

- ☐ 5 il
- ☐ Müddətsiz
- ☐ illik
- ☐ 10 il
- ☐ 3 il

Sual: Müəssisədə daxili maliyyə nəzarətini kim həyata keçirir: (Çəki: 1)

- ☐ Xarici auditor
- ☐ Dövlət qulluqçusu
- ☐ Maliyyə işçisi
- ☐ İctimai nəzarətçi
- ☐ Daxili auditor

BÖLMƏ: 05

Ad	05
Suallardan	39
Maksimal faiz	39
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	4 %

Sual: Uyğunluğa nəzarət nəyi ifadə edir? (Çəki: 1)

- ☐ dövlət maliyyə nəzarətinin obyekt tərəfindən maliyyə hesabatının dəqiq, əsaslı şəkildə və vaxtında hazırlanmasının qiymətləndirilməsi
- ☐ dövlət maliyyə nəzarəti obektinin fəaliyyətinin dövlətin qanunvericiliyinin tələblərinə uyğunluğunun qiymətləndirilməsi;

- ☐ dövlət maliyyə nəzarətinin obyektı tərəfindən maliyyə hesabatının təqdim olunmasının qiymətləndirilməsi;
 - ☐ dövlət maliyyə nəzarəti obyektinin respublika və ya yerli büdcələrdən, dövlət aktivlərindən, dövlət zəmanətli istiqrazlardan, dövlət idarələrinin tərəfindən əmtəələrin (iş və xidmətlərin) realizasiyasından əldə olunan puldan, qrantlardan nə dərəcədə qənaətlə, nəticə etibarilə səmərəli və məhsuldar istifadə edilməsinin yoxlanılması
 - ☐ e) dövlət maliyyə nəzarəti obyektinin respublika və ya yerli büdcələrdən, dövlət aktivlərindən, dövlət zəmanətli istiqrazlardan, dövlət idarələrinin tərəfindən əmtəələrin (iş və xidmətlərin) realizasiyasından əldə olunan puldan, qrantlardan nə dərəcədə qənaətlə, nəticə etibarilə səmərəli və məhsuldar istifadə edilməsinin qiymətləndirilməsi
-

Sual: Səmərəlilik auditin prinsipləri hansılardır. Yanlış olanı göstərin. (Çəki: 1)

- ☐ Elmlilik
 - ☐ Sistemlilik
 - ☒ Təminatlılıq
 - ☐ Obyektivlik
 - ☐ Aşkarlılıq
-

Sual: Aşağıdakılar səmərəliliyin auditinin predmetinə daxildir. Səhv variantı göstərin: (Çəki: 1)

- ☐ dövlət tapşırıqlarının realizasiyasına, məqsədli proqramlara, dövlət müqavilələrinə ayrılan büdcə vəsaitləri;
 - ☐ dövlət mülkiyyəti, təbii və digər dövlət resursları;
 - ☐ beynəlxalq və büdcələrarası müqavilələr və münasibətlər;
 - ☒ müəssisələrin smetasının hazırlanması
 - ☐ büdcə prosesinin icrasının təşkili
-

Sual: Audit standartları nədir? (Çəki: 1)

- ☐ öz peşə vəzifələrini yerinə yetirərkən auditorların rəhbər tutmaları olduqları tövsiyyələrdir
 - ☒ öz peşə vəzifələrini yerinə yetirərkən auditorların rəhbər tutmaları olduqları normativ materialdır
 - ☐ öz peşə vəzifələrini yerinə yetirərkən auditorların hazırladıqları hesabatlardır
 - ☐ öz peşə vəzifələrini yerinə yetirərkən auditorların hazırladıqları rəydir
 - ☐ öz peşə vəzifələrini yerinə yetirərkən auditorların tətbiq etdiyi sanksiyalardır
-

Sual: Aşağıdakılardan hansı auditin ümumi standartlarının tələblərini əks etdirmir? (Çəki: 1)

- ☐ Yoxlama texniki hazırlığa və təcrübəyə malik olan auditor tərəfindən aparılmalıdır.
 - ☐ Auditor tərəfindən yerinə yetirilən işlərə aid bütün məsələlər üzrə həmişə müstəqillik təmin edilməlidir.
 - ☒ Maliyyə (mühasibat) hesabatlarındakı məlumatların düzgünlüyü və dəqiqliyi müəyyən edilməlidir
 - ☐ Hesabatların yoxlanılması zamanı bunlara diqqətlə yanaşılmalıdır
 - ☐ Hesabatların tərtibi zamanı bunlara obyektiv və peşəkarlıqla yanaşılmalıdır
-

Sual: Hal – hazırda xarici ölkələrdə tətbiq olunan maliyyə nəzarətinin üç tipləri hansılardır. (Çəki: 1)

- ☐ riayət etmə audit
- ☒ təminat (təsdiq)
- ☒ maliyyə audit
- ☒ fəaliyyət audit

- ☐ menecment auditi
-

Sual: Sadalananlardan hansı audit standartlarını qrupunu əks etdirir? (Çəki: 1)

- ☐ Nəzarətçinin iş rejimini əks etdirən standartlar
 - ☐ Dövlət nəzarətinin icra edilməsi standartları
 - ☐ Xüsusi standartlar
 - ☒ Ümumi standartlar
 - ☐ Auditorların əmək haqqını əks etdirən standartlar
-

Sual: Aşağıdakılar səmərəliliyin auditinin predmetinə daxildir. Səhv variantı göstərin: (Çəki: 1)

- ☐ məqsədli proqramlara, dövlət müqavilələrinə ayrılan büdcə vəsaitləri
 - ☐ dövlət mülkiyyəti
 - ☐ büdcələrarası müqavilələr və münasibətlər
 - ☐ büdcə prosesinin icrasının təşkili
 - ☒ biznes-planının hazırlanması
-

Sual: Auditor fəaliyyətinin qaydaları (standartları) aşağıdakılardan hansılarına tətbiq olunan vahid tələblərdir? Yanlısı seçin: (Çəki: 1)

- ☐ auditor fəaliyyəti həyata keçirilməsi qaydasına
- ☐ auditin və onunla əlaqədar xidmətlərin keyfiyyətinin qiymətləndirilməsinə
- ☒ təsərrüfat subyektlərinin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına
- ☐ auditin və onunla əlaqədar xidmətlərin rəsmiləşdirilməsinə

- ☐ auditorların hazırlanması qaydasına və onların peşəkarlığının qiymətləndirilməsinə
-

Sual: Auditor fəaliyyətinin qaydaları aşağıdakılara bölünür: Yanlısı seçin:
(Çəki: 1)

- ☐ auditor fəaliyyətinin standartları
 - ☐ peşəkar auditor birliklərində qüvvədə olan auditor fəaliyyətinin daxili standartları
 - ☒ maliyyə vəsaitlərinin formalaşması qaydaları
 - ☐ fərdi auditorların fəaliyyətinin standartları
 - ☐ auditor təşkilatlarının auditor fəaliyyətinin daxili standartları
-

Sual: İşlənib hazırlanma səviyyəsindən asılı olaraq audit standartlarının aşağıdakı səviyyələri vardır. Aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ beynəlxalq auditor standartları
 - ☐ bir sıra ölkələrin auditor təşkilatlarının üzv olduqları professional mühasibat audit birliklərinin birgə audit standartları
 - ☒ istehsal müəssisələrinin auditorlarının audit standartları
 - ☐ konkret ölkənin milli audit standartları
 - ☐ ölkədaxili professional audit birliklərinin audit standartları
-

Sual: Beynəlxalq audit standartlarına aid mülahizəni göstərin: (Çəki: 1)

- ☐ Beynəlxalq audit standartları AR milli auditor qanunvericiliyi sistemində daxil edilmir
- ☐ Daxili auditor onlardan istifadə etməyə borclu deyil
- ☐ İşlənib hazırlanma səviyyəsindən asılı olaraq audit standartları bölməsinə aiddir
- ☒ variantlar hamısı düzdür

- ☐ variantlar hamısı yalnışdır
-

Sual: Vergi nəzarəti maliyyə nəzarətinin əsasən hansı əsas tipinə aid edilir? (Çəki: 1)

- ☐ uyğunluğa nəzarət
- ☐ səmərəliliyə nəzarət
- ☐ riayət etmə auditi
- ☐ menecment auditi
- ☐ müstəqil nəzarət
-

Sual: Aşağıdakılardan hansı daxili auditin tipi ola bilməz? (Çəki: 1)

- ☐ Maliyyə auditi
- ☐ Riayətetmə auditi
- ☐ Əməliyyat auditi
- ☐ Menecment auditi
- ☐ sadalananların heç biri
-

Sual: Xarici auditor daxili nəzarət xidməti ilə xüsusi formada münasibətə malikdir. Səhvolanıgöstərin: (Çəki: 1)

- ☐ Xarici auditordaxili nəzarət xidməti tərəfindən hazırlanmış sənədləri öyrənə bilər
- ☐ Xarici auditordaxili nəzarətxidmətinin hesabatındakı məlumatlara etibar etməyə bilər
- ☐ Xarici auditor təşkilatıdaxili auditorla tam sərbəst şəkildə ünsiyyətdə olmaq hüququna malikdir

- ☒ Xarici auditordaxili audit xidmətinin hesabatını ləğv edə bilər
 - ☒ Xarici auditordaxili nəzarətin yaxşılaşdırılması üzrə tövsiyələrini verə bilər
-

Sual: Audit aparılan şəxsin maliyyə (mühasibat) hesabatının doğruluğu və mühasibat uçotunun müvafiq qaydada aparılması haqqında rəy bildirmək nəyi ifadə edir? (Çəki: 1)

- ☒ Maliyyə auditinin məqsədini
 - ☒ Maliyyə auditinin metodunu
 - ☒ Maliyyə auditinin vəzifəsini
 - ☒ Səmərəliliyə nəzarətin məqsədini
 - ☒ Uyğunluğa nəzarətin məqsədini
-

Sual: Auditor auditə həyata keçirilən müəssisənin müflisləşməsi və investorların itirilməsi ehtimalının olmayacağına zəmanət verə bilərmi? (Çəki: 1)

- ☒ Auditor belə zəmanət verə bilər
 - ☒ Auditorun belə rəy verməsi məcburidir
 - ☒ Auditor belə zəmanət verə bilməz
 - ☒ Auditorun istəyindən asılıdır
 - ☒ Şəraitə baxır
-

Sual: Nağd pul hasilatının mədaxilə yazılmamasını sübut edən dolayı faktlara aşağıdakılardan hansı aidedilmir? (Çəki: 1)

- ☒ Mədxil və məxaric kassa orderlərinin nömrələnməsi qaydasının pozulması
- ☒ Əsl olması şübhə doğuran sənədlərin olması

- ☐ Qeyri-adekvat uçot qeydləri
 - ☐ Kassanın inventarlaşdırılmasının nəticələrində hər hansı ziddiyyətin olması
 - ☐ Nağd pulun banka təhvil verilməsinin uzadılması
-

Sual: Müstəqil nəzarət tipi kimi səmərəliliyə nəzarət ilk olaraq hansı ölkədə tətbiq olunmuşdur? (Çəki: 1)

- ☐ İsveç
 - ☐ İrlandiya
 - ☐ ABŞ
 - ☐ Almaniya
 - ☐ Fransa
-

Sual: Səmərəliliyin auditinin məqsədlərinə aid deyil (Çəki: 1)

- ☐ Nəzarət altında olana byektlərin fəaliyyətində pozuntuların və problemlərin aşkara çıxarılması
 - ☐ təşkilatın fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması
 - ☐ İcraha kimiyyəti orqanlarının dövlət funksiyalarının yerinə yetirilməsi üzrə fəaliyyətinin səmərəliliyinin analizi və qiymətləndirilməsi
 - ☐ Büdcə vəsaitlərindən istifadənin səmərəliliyinin təhlili və qiymətləndirilməsi
 - ☐ İcra hakimiyyəti orqanlarının maliyyə fəaliyyətinin optimallaşdırılması
-

Sual: Səmərəliliyə nəzarətin prinsiplərinə aid deyildir: (Çəki: 1)

- ☐ Elmilik
- ☐ Obyektivlik

- ☒ Demokratik mərkəziyyət
 - ☒ Sistemlilik
 - ☒ Müstəqillik
-

Sual: Səmərəliliyə nəzarətin predmetinə aid edilmir: (Çəki: 1)

- ☒ Büdcə prosesinin icrasının təşkili
 - ☒ Beynəlxalq və büdcələrarası münasibətlər
 - ☒ Dövlət mülkiyyəti, təbii və digər sərvətlər
 - ☒ Məqsədli proqarmlara ayrılan vəsaitlər
 - ☒ Kassada nəğd pul vəsaitinin çatışmazlığı
-

Sual: Maliyyə nəzarətinin əsas tipləri: (Çəki: 1)

- ☒ Səmərəliliyə nəzarət
 - ☒ Düzgünlüyə nəzarət
 - ☒ Cari nəzarət
 - ☒ İlkən nəzarət
 - ☒ Operativ nəzarət
-

Sual: AR qanunvericiliyi ilə dövlət maliyyə nəzarəti orqanları neçə tip nəzarəti həyata keçirirlər: (Çəki: 1)

- ☒ 2
- ☒ 3
- ☒ 4

☐ 5

☐ 6

Sual: AR Tədbiq olunan maliyyə nəzarətinin tiplərinin adlarını göstər (Çəki: 1)

- ☐ Maliyyə auditi
- ☐ Təminat auditi
- ☒ Uyğunluğa nəzarət, maliyyə hesabatına nəzarət, səmərəliliyə nəzarət
- ☐ Uyğunluğa nəzarət, təminat auditi
- ☐ Fəaliyyət auditi

Sual: Maliyyə nəzarətinin tipi olan maliyyə hesabatına nəzarətin məzmununu göstər: (Çəki: 1)

- ☐ Dövlət maliyyə nəzarəti obyektinin fəaliyyətinin AR qanunvericiliyin tələblərinə uyğunluğun qiymətləndirilməsi
- ☐ Dövlət maliyyə nəzarət obyektinin respublika və ya yerli büdcədən səmərəli istifadə edilməsinin yoxlanılması
- ☒ Dövlət maliyyə nəzarətinin obyektı tərəfindən maliyyə hesabatının dəqiq və vaxtında hazırlanmasının qiymətləndirilməsi
- ☐ Dövlət zamanətli istiqrazlardan, dövlət aktivlərindən istifadə edilməsi
- ☐ Orqanlardan qənaətlə və səmərəli istifadə edilməsinin qiymətləndirilməsi

Sual: Auditor fəaliyyətinin standartları aşağıdakılarla olan tələbdir. Standarta aid olmayanı göstər: (Çəki: 1)

- ☐ Auditor fəaliyyətinin qiymətləndirilməsi
- ☐ Auditin keyfiyyətlərinin qiymətləndirilməsi

- ☒ Auditor tərəfindən yoxlanılan subyektlərə mühasibat hesabatlarının tərtib olunması
 - ☐ Auditorların peşəkarlığının qiymətləndirilməsi
 - ☐ Audit ilə ələgədar xidmətlərin keyfiyyətin qiymətləndirilməsi
-

Sual: Beynəlxalq Audit və İnformasiyanın Düzgünlüyünün Təsdiqlənməsi Standartları Şurasının fəaliyyətinin əsas məqsədi nədir? (Çəki: 1)

- ☐ Daxili auditin təşkili
 - ☐ dövlət müəssisələrində maliyyə nəzarətinin həyata keçirilməsi
 - ☐ daxili səviyyədə auditə yanaşmanı öyrətmək
 - ☒ audit üzrə peşəkarlıq səviyyəsi umumdünya səviyyəsində nəşəği olan ölkələrdə auditi inkişaf etdirmək və beynəlxalq səviyyədə auditə yanaşmanı öyrətmək
 - ☐ təsərrüfat subyektlərində audit fəaliyyətinin həyata keçirilməsi
-

Sual: Firmadaxili audit standartlarına aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Biznesin icmalı və ya xülasəsi
 - ☐ Mümkün riskin qiymətləndirilməsi
 - ☐ Auditor yoxlamasının strategiyasının müəyyən edilməsi
 - ☐ Auditor yoxlamasının yekunlaşdırılması
 - ☒ Firmanın nizamnamə kapitalının formalaşması
-

Sual: Ali audit qurumlarının beynəlxalq təşkilatı olan INTOSAI tərəfindən qəbul olunmuş standartlar hansı komponentlərdən ibarətdir: Aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ əsas muddəalar

- ☒ törəmə müddəalar
 - ☐ Umumi standartlar
 - ☐ yerlərdə iş standartları
 - ☐ hesabat standartları
-

Sual: Ali audit qurumlarının beynəlxalq təşkilatı olan INTOSAI tərəfindən qəbul olunmuş standartlar neçə komponentdən ibarətdir? (Çəki: 1)

- ☐ 9
 - ☐ 7
 - ☐ 5
 - ☒ 4
 - ☐ 3
-

Sual: Audit standartlarını göstərin: (Çəki: 1)

- ☒ Audit yoxlamasının aparılması standartları, hesabatın (aktın) tərtib edilməsi standartları
 - ☐ Audit yoxlamasının aparılması standartları, Audit yoxlamasından imtina standartları.
 - ☐ Ümumi standartlar, audit sifarişlərinin standartları.
 - ☐ Audit yoxlamasından imtina standartları, audit sifarişlərinin standartları.
 - ☐ Hesabatın (aktın) tərtib edilməsi standartları, audit sifarişlərinin standartları
-

Sual: Hesabatın (aktın) tərtib edilməsinin audit standartına aid edilmir: (Çəki: 1)

- ☐ Maliyyə hesabatındakı məlumatların düzgünlüyü və dəqiqliyi müəyyən edilməlidir.
 - ☒ Mövcud daxili nəzarətin öyrənilməsi və qiymətləndirilməsi vacibdir
 - ☐ Hesabatda (aktı) hansı maliyyə hesabatlarının yoxlanıldığı və həmin hesabatların mühasibat uçotu qaydalarına müvafiq tərtib edilib-edilməməsi göstərilməlidir.
 - ☐ Hesabatda (aktı) əvvəlki dövrlə müqayisədə yoxlanılan bütün dövr ərzində həmin qaydaya riayət edilib-edilməməsi göstərilməlidir.
 - ☐ Hesabatda (aktı) rəyin tərtib edilməsi səbəbi göstərilməlidir
-

Sual: Dövlət maliyyə nəzarətinin obyekt tərəfindən maliyyə hesabatının dəqiq və vaxtında hazırlanmasının qiymətləndirilməsi maliyyə nəzarətinin hansı tipinə aid edilir: (Çəki: 1)

- ☐ uyğunluğa nəzarət
 - ☒ maliyyə hesabatına nəzarət
 - ☐ səmərəliliyə nəzarət
 - ☐ təminat auditi
 - ☐ Fəaliyyət auditi
-

Sual: Bütçə prosesinin icrasının təşkili maliyyə nəzarətinin hansı tipinin predmetinə aid edilir? (Çəki: 1)

- ☐ uyğunluğa nəzarət
- ☐ maliyyə hesabatına nəzarət
- ☒ səmərəliliyə nəzarət
- ☐ təminat auditi
- ☐ Fəaliyyət auditi

Sual: Məqsədli proqramlara ayrılan vəsaitlər maliyyə nəzarətinin hansı tipinin predmetinə aid edilir? (Çəki: 1)

- ☐ maliyyə hesabatına nəzarət
- ☐ uyğunluğa nəzarət
- ☐ təminat auditi
- ☒ səmərəliliyə nəzarət
- ☐ fəaliyyət auditi

Sual: İcra hakimiyyəti orqanlarının dövlət funksiyalarının yerinə yetirilməsi üzrə fəaliyyətinin səmərəliliyinin analizi və qiymətləndirilməsi hansı maliyyə nəzarəti tipinin məqsədini ifadə edir? (Çəki: 1)

- ☐ maliyyə hesabatına nəzarət
- ☐ uyğunluğa nəzarət
- ☐ təminat auditi
- ☐ fəaliyyət auditi
- ☒ səmərəliliyə nəzarət

Sual: Biznesin icmalı və ya xülasəsi hansı audit standartlarına aid edilir? (Çəki: 1)

- ☒ Firmadaxili audit standartları
- ☐ Xarici audit standartları
- ☐ Beynəlxalq audit standartları
- ☐ Xüsusi audit standartları

☐ Ümumi audit standartları

Sual: Daxili audit standartları dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ Daxili Auditorlar İnstitutunun Daxili Audit Standartları üzrə İdarə Heyəti tərəfindən təsdiq edilənsənəd
- ☐ daxili nəzarət sistemini tənzimləyən normativ sənəd]
- ☐ daxili audit xidməti fəaliyyətini tənzimləyən normativ sənədlərdir
- ☒ hamısı
- ☐ heç biri

BÖLMƏ: 06

Ad	06
Suallardan	38
Maksimal faiz	38
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: İnformasiya ilə təmin olunması növünə görə maliyyə nəzarəti bölünür. Düzgün cavabı seçin (Çəki: 1)

- ☒ Sənədli və faktiki nəzarət
- ☐ Kameral və səyyar nəzarət.
- ☐ Planlı və plandankənar maliyyə nəzarəti
- ☐ Xarici və daxili nəzarət
- ☐ İlkin, operativ və sonrakı maliyyə nəzarəti

Sual: Sənədli “Kameral yoxlamaların” aparılması müddəti nə qədərdir? (Çəki: 1)

- ☐ beş gündən artıq ola bilməz
 - ☐ üç aydan artıq ola bilməz
 - ☒ beş aydan artıq ola bilməz
 - ☐ altı ay
 - ☐ yeddi ay
-

Sual: Kameral yoxlamaya aid olanları seç. (Çəki: 1)

- ☐ yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və sənədli olduğu kimi faktiki də ola bilər
 - ☐ yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və yalnız sənədlidir
 - ☒ nəzarət orqanının yerləşmə yeri üzrə keçirilir və adətən sənədlidir
 - ☐ nəzarət orqanının yerləşmə yeri üzrə keçirilir və yalnız faktikidir
 - ☐ yoxlanılan təşkilatın yerləşdiyi yer üzrə keçirilir və adətən faktikidir
-

Sual: Nəzərdən keçirilən məsələlər əmlakın vəziyyətinin öyrənilməsini tələb etmirsə, məhkəmə- mühasibat ekspertizası maliyyə nəzarətinin hansı növü üzrə tətbiq edilir: (Çəki: 1)

- ☐ kameral və faktiki
 - ☒ kameral və sənədli
 - ☐ kameral və həm sənədli, həm də faktiki
 - ☐ səyyar və faktiki
 - ☐ səyyar və sənədli
-

Sual: Kameral yoxlamanın keçirilməsi haqqında Əmrdə göstərilən amillərə Uyğun olmayanı göstərin: (Çəki: 1)

- ☐ yoxlamanın keçirilməsi tapşırılan orqanın struktur bölməsinin rəhbəri və müfəttişlər qrupu heyəti
 - ☐ Yoxlanmalı olan hərəkət və əməliyyatlar
 - ☐ Yoxlamanın bitmə tarixi
 - ☐ Yoxlamanın başlanğıc tarixi
 - ☒ Yoxlanılan təşkilata göndərilən xəbərdarlıq
-

Sual: Nəzarəti həyata keçirən şəxslərin və idarəə edilən subyektin qarşılıqlı münasibətlərinin strukturu üzrə nəzarət növlərinə aiddir: (Çəki: 1)

- ☐ Səyyar və kameral
 - ☐ İlkin, cari və sonradan
 - ☒ Daxili,xarici və qarışıq
 - ☐ Faktiki və sənədli
 - ☐ Tematik və kompleks
-

Sual: Nəzarət edilən əməliyyatların yerinə yetirilməsi zamanı üçün nəzarət növlərinə aiddir: (Çəki: 1)

- ☐ Səyyar və kameral
- ☒ İlkin, cari və sonradan
- ☐ Daxili,xarici və qarışıq
- ☐ Faktiki və sənədli
- ☐ Tematik və kompleks

Sual: Nəzarətin keçirilməsi prosesində idarəedilən subyektin əməliyyatının tam tutumu üzrə maliyyə nəzarətinin hansı növləri ayırd edilir: (Çəki: 1)

- ☐ Səyyar və kameral
- ☐ İlkin, cari və sonradan
- ☐ Daxili,xarici və qarışıq
- ☐ Faktiki və sənədli
- ☐ Tematik və kompleks

Sual: Təşkilinin səviyyəsindən asılı olaraq maliyyə nəzarəti aşağıdakı növlərə bölünür. Yanlış variantı göstərin: (Çəki: 1)

- ☐ Regional səviyyədə maliyyə nəzarəti
- ☐ Bələdiyyə səviyyəsində maliyyə nəzarəti
- ☐ Faktiki və sənədli
- ☐ Sahə səviyyəsində maliyyə nəzarəti
- ☐ Ayrı-ayrı müəssisələr səviyyəsində maliyyə nəzarəti
- ☐ Təşkilatın struktur bölməsi səviyyəsində maliyyə nəzarəti

Sual: Fəaliyyət sahəsindən asılı olaraq maliyyə nəzarətinin növlərinə aid deyil: (Çəki: 1)

- ☐ valyuta
- ☐ vergi
- ☐ texniki
- ☐ gömrük

☐ nəğd pul dövriyyəsi

Sual: Aşağıda sadalanan fikirlərdən hansı ilkin maliyyə nəzarətinə aid deyil. (Çəki: 1)

- ☒ əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hal-lar-da tətbiq olunur
 - ☐ maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
 - ☐ bu proses maliyyə planlarının, sənətlərin tərtibindən əvvəl baş verir
 - ☐ bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
 - ☐ ilkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
-

Sual: Cari maliyyə nəzarəti Doğru variantı seçin və fikri tamamlayın. (Çəki: 1)

- ☐ maliyyə əməliyyatları yerinə yetirilənə qədər həyata keçirilir
 - ☒ əməliyyat yerinə yetirilərkən, vəsait bölüşdürülərkən, xərclənərkən, bu və ya digər tədbirin həyata keçirilməsi üçün büdcədən vəsait ayrılarkən və s. hal-lar-da tətbiq olunur
 - ☐ bu proses maliyyə planlarının, sənətlərin tərtibindən əvvəl baş verir
 - ☐ bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
 - ☐ ilkin maliyyə nəzarəti vəsaitlərdən daha səmərəli və qənaətlə istifadə etməyə zəmin yaradır
-

Sual: Aşağıdakı mühakimələr arasından sonradan maliyyə nəzarətinə aid olmayanı seçin (Çəki: 1)

- ☐ Nəzarət edilən əməliyyatların yerinə yetirilməsi zamanı üçün nəzarət növlərinə aiddir
 - ☒ bu proses bütün səviyyələrdə büdcələrin və büdcədən kənar fondların maliyyə planlarının tərtibindən əvvəl baş verir
 - ☐ maliyyə əməliyyatları başa çatdıqdan sonra aparılır
 - ☐ maliyyə əməliyyatları başa çatdıqdan sonra maliyyə hesabat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir
 - ☐ maliyyə əməliyyatları başa çatdıqdan sonra mühasibat sənədlərinin düzgün tərtib edilməsini müəyyən edir
-

Sual: "Bu tədbirlər Azərbaycan Respublikasında həyata keçirilən büdcə fəaliyyətinin qanuniliyini və məqsədə uyğunluğunu yoxlamağa istiqamətlənir". Bu ifadə fəaliyyət sahəsindən asılı olaraq hansı nəzarət növünə aid edilir. (Çəki: 1)

- ☒ büdcə
 - ☐ vergi
 - ☐ valyuta
 - ☐ kredit
 - ☐ sığorta
-

Sual: Büdcə nəzarətinin subyektləri. Yanlış variantı seçin: (Çəki: 1)

- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Hesablama Palatası
- ☒ Azərbaycan Respublikası Auditorlar Palatası
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

- ☐ İcra hakimiyyəti və orqanlarının nəzarət-təftiş xidmətləri
-

Sual: Vergi yoxlamasının mahiyyətini xarakterizə edən əsas elementlər verilmişdir. Aid olmayanı qeyd edin: (Çəki: 1)

- ☐ Vergi yoxlamasının məqsədi
 - ☐ Vergi yoxlamasının subyekti
 - ☐ Vergi yoxlamasının obyektı
 - ☒ Vergi idarələrinin sayı
 - ☐ Vergi yoxlaması aparılmasının baza üsulu
-

Sual: Vergi nəzarəti keçirilmə yerinə görə bölünür: (Çəki: 1)

- ☒ Kameral və səyyar
 - ☐ Kompleks və seçmə
 - ☐ Dövlət və qeyri-dövlət
 - ☐ Planlı və plandankənar
 - ☐ Başdanbaşa və seçmə
-

Sual: Yoxlamanın təşkili üsuluna görə vergi nəzarəti təsnifləşdirilir: (Çəki: 1)

- ☐ Kameral və səyyar
- ☐ Kompleks və seçmə
- ☐ Dövlət və qeyri-dövlət
- ☒ Planlı və plandankənar
- ☐ Başdan-başa və seçmə

Sual: Maliyyə nəzarətinin mülkiyyət formasına görə təsnifatına olanı göstərin: (Çəki: 1)

- ☐ Dövlət və qeyri dövlət
- ☐ Səyyar və kameral
- ☐ İlkin, cari və sonradan
- ☐ Daxili, xarici və qarışıq
- ☐ Faktiki və sənədli

Sual: Dövlət maliyyə nəzarətinin mahiyyətinin əsas cəhətlərini ifadə edən fikirlər içərisində yanlış ifadəni seçin: (Çəki: 1)

- ☐ səhvlərin və sui-istifadələrin aşkara çıxarılması
- ☐ onların aradan qaldırılmasının təmin olunması
- ☒ elmi cəhətdən əsaslandırılmış maliyyə strategiyasının hazırlanması
- ☐ səhvlərin və sui-istifadələrin meydana gəlməsi amillərinin təhlili
- ☐ gələcəkdə onların qarşısının alınması üzrə tədbirlərin (profilaktik və s.) işlənilib hazırlanması

Sual: Preventiv maliyyə nəzarəti hansı maliyyə nəzarətidir? (Çəki: 1)

- ☐ səyyar
- ☐ kameral
- ☒ ilkin
- ☐ cari
- ☐ sonradan

Sual: Nəzarət subyektləri baxımından maliyyə nəzarətinin təsnifatına daxil deyil: (Çəki: 1)

- ☐ Qeyri – dövlət nəzarəti
- ☐ Kameral nəzarət
- ☐ Dövlət nəzarəti
- ☐ Bələdiyyə nəzarəti
- ☐ Daxili nəzarət.

Sual: Həyata keçirilmə vaxtına görə maliyyə nəzarətinin təsnifatı hansı variantda öz əksini tapır: (Çəki: 1)

- ☐ təhlil, təftiş
- ☐ sonradan, ilkin, təhlil.
- ☐ ilkin, cari, sonradan,
- ☐ ilkin, cari, təhlil
- ☐ kameral və səyyar

Sual: Fəaliyyəti sahəsinə görə maliyyə nəzarətinin tərkibinə daxildir: (Çəki: 1)

- ☐ Vergi, büdcə, statistik.
 - ☐ Sığorta, vergi, büdcə
 - ☐ Büdcə, vergi, qiymət
 - ☐ Sığorta, texniki t, büdcə
 - ☐ Büdcə, vergi, inzibati
-

Sual: Aparılma yerinə görə maliyyə nəzarəti fərqləndirilir: (Çəki: 1)

- ☐ Kameral nəzarət, sənədli nəzarət.
 - ☐ Səyyar nəzarət, sənədli nəzarət
 - ☐ Sənədli nəzarət, ilkin nəzarət.
 - ☒ Səyyar nəzarət, kameral nəzarət
 - ☐ Kameral nəzarət. İlkin nəzarət
-

Sual: Aşağıda sadalananlardan hansı AR-nın Maliyyə Nazirliyi çərçivəsində operativ maliyyə nəzarətini həyata keçirir. Düzgün variantı seçin: (Çəki: 1)

- ☐ Müəssisələr
 - ☐ Vergi departamentləri
 - ☒ Dövlət Xəzinədarlığı Agentliyi
 - ☐ Vergi idarələri
 - ☐ Gömrük idarələri
-

Sual: Həyata keçirilmə vaxtına görə maliyyə nəzarəti neçə hissəyə ayrılır və hansılardır? (Çəki: 1)

- ☐ 2-cari və ilkin
 - ☐ 1-cari
 - ☒ 3-ilkin, carivəsonradan
 - ☐ 2-cari və sonradan
 - ☐ 2-ilkin v əaylıq
-

Sual: Kameral yoxlama aparılması haqqında əmrdə göstərilir: (Çəki: 1)

- ☐ Müfəttişlərqrupununutərkibininmüəyyənolunması
 - ☐ Bilavasitə yoxlanılan təşkilatın yerləşdiyi ünvan
 - ☐ Yoxlamanın başa çatdırılması tarixi
 - ☐ Yoxlamanın başlaması tarixi
 - ☐ Yoxlanılması lazım olan fəaliyyət və əməliyyatlar
-

Sual: Səyyar maliyyə nəzarətinə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Səyyar maliyyə nəzarəti planlı ola bilər
 - ☐ Plandankənar səyyar yoxlama müfəttiş qrupu tərəfindən təşkilatın yerləşmə və yaxud fəaliyyət yeri üzrə keçirilir
 - ☐ plandankənar səyyar maliyyə nəzarəti müəsisələrin təqdim etdiyi sənədlər üzrə maliyyə orqanlarında həyata keçirilir
 - ☐ Planlı səyyar maliyyə nəzarəti müəssisənin fəaliyyət göstərdiyi yerdə keçirilir
 - ☐ Planlı səyyar maliyyə nəzarəti keçirilməsi haqqından əzarət obyektinə əvvəlcədən məlumat verilir
-

Sual: Nəzarəti həyata keçirən şəxslərin və idarə edilən subyektin qarşılıqlı münasibətlərinin strukturu üzrə aşağıdakı nəzarət növləri ayırd edilir: (Çəki: 1)

- ☐ daxili nəzarət, xaricinəzarət
 - ☐ qarışıq nəzarət, xüsusi nəzarət
 - ☐ daxili nəzarət, xüsusi nəzarət
 - ☐ xarici nəzarət, planlı nəzarət
 - ☐ xüsusi nəzarət, xarici nəzarət
-

Sual: Nəzarətedilənəməliyyatlarınyerinəyetirilməsianı
üçünəşağıdakınəzarətnövləriayırddedilir: (Çəki: 1)

- ☐ İlkin nəzarət, tematik yoxlama
 - ☐ Operativ yoxlama, kompleks yoxlama
 - ☐ Cari nəzarət, kompleks nəzarət
 - ☒ cari nəzarət, ilkin nəzarət
 - ☐ Sonradan nəzarət, tematik nəzarət
-

Sual:
Nəzarətinkeçirilməsi prosesindəidarəedilənsobyektinəməliyyatınınıtutumuüzrəa
şağıdakınəzarətnövləriayırddedilir: (Çəki: 1)

- ☐ Kompleks nəzarət, ilkin nəzarət
 - ☒ kompleks nəzarət, tematik nəzarət
 - ☐ Tematik nəzarət, ilkin nəzarət
 - ☐ Tematik nəzarət, cari nəzarət
 - ☐ Sənədli nəzarət, təhlil
-

Sual: Kameral yoxlamanın keçirilmə müddəti neçə aydan çox olmalıdır? (Çəki: 1)

- ☒ 5 ay
- ☐ 6 ay
- ☐ 7 ay
- ☐ 9 ay
- ☐ 10 ay

Sual: Kameral yoxlama müddəti onu təyin etmiş orqanın rəhbəri tərəfindən nə qədər müddətə uzadıla bilər? (Çəki: 1)

- ☐ 1 il
- ☐ 6 ay
- ☒ 1 ay
- ☐ 2 ay
- ☐ 3 ay

Sual: Maliyyə nəzarətinin növü: (Çəki: 1)

- ☒ Planlı maliyyə nəzarəti
- ☐ Təhlil
- ☐ Təftiş
- ☐ Əsaslandırma
- ☐ Mühəsibat nəzarəti

Sual: Səyyaryoxlamaneçəolabilər? (Çəki: 1)

- ☐ Sənədli
 - ☐ Faktiki
 - ☐ Planlı və plandankənar
 - ☒ Sənədli və faktiki
 - ☐ Operativ
-

Sual: Təşəbbüslü nəzarət kimin qərarı ilə müəyyən edilir: (Çəki: 1)

- ☐ Dövlətin
- ☐ Maliyyə Nazirliyinin
- ☐ Vergilər Nazirliyinin
- ☐ Təsərrüfat subyektinin
- ☐ Hesablama Palatasının

Sual: Müəssisənin, təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin müəssisənin rəhbəri tərəfindən müəyyənləşdirilmiş qrup tərəfindən yoxlanması bunlardan hansına aiddir? (Çəki: 1)

- ☐ Dövlət nəzarəti
- ☐ Sistem daxili nəzarəti
- ☐ Təsərrüfat daxili nəzarəti
- ☐ İctimai nəzarət
- ☐ Şəxsi nəzarət

BÖLMƏ: 08

Ad	08
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	3 %

Sual: Aşağıdakılardan hansı prinsip anlayışını ifadə edir. (Çəki: 1)

- ☐ hər bir sistemin formalaşması, fəaliyyəti və təkmilləşməsinin əsasında olan ilkin

başlanğıcdır

- ☐ nəzarət subyektlərinin onun icrası zamanı hüquq və öhdəliklərini müəyyən edən nəzarət prosesinin xarici xarakteristikasıdır
 - ☐ keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları peşəkar bilik və təcrübəsinin məcmusudur
 - ☐ istənilən peşəkar məsələlərin baxılmasına yanaşmanın təsirsiz fikir formalaşmasına tətbiq edilən nəzarətdir
 - ☐ yoxlayıcının üzərinə peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq öhdəliyi qoyur
-

Sual: Maliyyə nəzarəti prinsipləri normativ sənədlərdə əks olunma səviyyəsinə görə fərqlənir: Aid olmayanı seçin: (Çəki: 1)

- ☐ Beynəlxalq hüquqi aktlarda birbaşa göstərilən prinsiplər;
 - ☒ KİV –də göstərilən prinsiplər
 - ☐ AR qanunlarında birbaşa göstərilən prinsiplər;
 - ☐ Başqa normativ sənədlərdə göstərilən prinsiplər
 - ☐ Normativ sənədlərdə öz əksini tapmayan prinsiplər
-

Sual: Maliyyə nəzarətinin təşkili prinsiplərinə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Düzgünlük prinsipi
 - ☐ Peşə səriştəliliyi və lazımi dəqiqlik prinsipi
 - ☐ Məxfilik prinsipi
 - ☐ Peşə davranışı prinsipi
 - ☒ Təminatlılıq
-

Sual: Səmərəlilik prinsipinə aid edilməyəni göstərin:: (Çəki: 1)

- ☐ məsrəflərlə faydalı səmərə arasında optimal nisbət;
 - ☐ lüzumsuz (qeyri-məhsuldar) məsrəflərin olmaması (qənaətcillik);
 - ☐ minimum məsrəflə müəyyən məqsədə nail olunması
 - ☒ dövlətin material qiymətlilərinin (dövlət əmlakının) qorunub saxlanmasına nəzarət
 - ☐ dəqiq müəyyən edilmiş həcmdə resursların köməyi ilə maksimum nəticənin əldə edilməsi
-

Sual: Auditor öz peşəkar vəzifə borcunu yerinə yetirərkən aşağıdakı etik prinsiplərə əməl etməlidir. Aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Düzgünlük
 - ☐ Obyektivlik
 - ☒ Balanslaşdırma
 - ☐ Məxilifk
 - ☐ Peşə davranışı
-

Sual: Düzgünlük prinsipi yoxlayıcının üzərinə hansı öhdəliyi qoyur? (Çəki: 1)

- ☐ Peşəkar və ya işgüzar münasibətlər nəticəsində əldə edilmiş informasiyanın açıqlanması
- ☐ Peşəkar xidmətlər göstərərkən tətbiq olunan texniki və peşə standartlarına uyğun şəkildə səylə hərəkət etmək
- ☒ Peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq
- ☐ Peşəkar və ya işgüzar münasibətlər nəticəsində əldə edilmiş məxfi informasiyadan şəxsi məqsədlər və ya üçüncü tərəflərin məqsədləri üçün istifadə etmək
- ☐ Peşə biliklərini və vərdislərini müştəriyə və ya işəgötürənə ixtisaslı peşəkar

xidmətlər göstərməyə imkan verən səviyyədə saxlamaq

Sual: Hansı prinsip idarəetmənin təşkilinin tətbiqini və məqsədə doğru yönəldilməsini təyin edir? (Çəki: 1)

- ☐ Aşkarlıq prinsipi
 - ☐ Obyektivlik
 - ☐ Məxfilik
 - ☐ Nəzarətin nəticələrinin əsaslandırılması prinsipi
 - ☒ Planlaşdırma prinsipi
-

Sual: Auditor öz peşəkar vəzifə borcunu yerinə yetirərkən əməl etməlidir: Aid olmayanı göstərin? (Çəki: 1)

- ☐ ədalətli olmalı
 - ☐ sifarişçiyə lazımi dərəcədə qayğı, səriştə və məsuliyyətlə xidmət göstərməli
 - ☐ sifarişçinin razılığı olmadan informasiyanı yaymamalı və açıqlamamalı
 - ☐ peşə biliklərini daim artırmalı
 - ☒ sifarişçinin razılığı olmadan informasiyanı öz məqsədləri üçün istifadə edə bilər
-

Sual: Auditorların gündəlik işlərində rəhbər tutmalı olduqları dəyər və prinsipləri əks etdirən əhatəli sənəd hansıdır? (Çəki: 1)

- ☐ Daxili audit haqqında Azərbaycan Respublikasının Qanunu
- ☒ Etika Məcəlləsi
- ☐ Lima Bəyannaməsi
- ☐ Auditor xidməti haqqında Azərbaycan Respublikasının Qanunu

 Hesablama Palatası haqqında Azərbaycan Respublikasının Qanunu

Sual: Keyfiyyətli nəzarətin həyata keçirilməsi üçün zəruri olan dövlət maliyyə nəzarəti orqanları işçilərinin, daxili nəzarət xidmətləri və təftiş komissiyalarının üzvlərinin peşəkar bilik və təcrübəsinin məcmusunu hansı prinsip ifadə edir? (Çəki: 1)

- ☐ Aşkarlıq prinsipi
 - ☐ Obyektivlik prinsipi
 - ☐ Məxfilik prinsipi
 - ☒ Peşəkarlıq prinsipi
 - ☐ Peşə davranışı prinsipi
-

Sual: Auditor öz peşəsinin yüksək nüfuzunu qazanmalı, onu qorumaq və bu nüfuza xələl gətirən hər hansı hərəkətdən çəkinməlidir. Bu ifadə hansı prinsipə əks etdirir? (Çəki: 1)

- ☐ Düzgünlük
 - ☐ Obyektivlik
 - ☐ Məxfilik
 - ☒ Peşə davranışı
 - ☐ Peşə normaları
-

Sual: Aşağıda sadalanan prinsiplərdən hansı bu ifadəni əks etdirir – “Auditorlar sifarişçinin və ya işəgötürənin təlimat və göstərişlərini lazımi qayğı və diqqətlə elə səviyyədə yerinə yetirməlidir ki, göstərilən xidmətlər düzgünlük, obyektivlik və müstəqillik tələblərinə zidd olmasın” (Çəki: 1)

- ☒ Peşə normaları

- ☐ Düzgünlük
 - ☐ Obyektivlik
 - ☐ Məxfilik
 - ☐ Peşə davranışı
-

Sual: Auditor öz peşə vəzifələrini yerinə yetirilməsində düzgün mövqe tutmalıdır – bu ifadəni hansı prinsiplə izah edərdiniz? (Çəki: 1)

- ☐ Peşə normaları
 - ☒ Düzgünlük
 - ☐ Obyektivlik
 - ☐ Məxfilik
 - ☐ Peşə davranışı
-

Sual: Hüquqi normaların ciddi yerinə yetirilməsini və nəzarət tədbirlərinin nəticələrinə görə vəzifəli şəxslərə məsuliyyət həvalə edilən zaman hansı prinsip tələb edilir? (Çəki: 1)

- ☐ Peşə normaları
 - ☐ Düzgünlük
 - ☐ Obyektivlik
 - ☒ Qanunçuluq
 - ☐ Peşə davranışı
-

Sual: Hansı prinsip bütün peşəkar auditorların üzərinə qərəzlilik və ya üzgörənlik, mənafelərin toqquşması və ya başqa şəxslərin təsir göstərməsi

səbəbindən öz peşəkar və ya işgüzar mülahizəni təhlükəyə məruz qoymamaq öhdəliyi qoyur? (Çəki: 1)

- ☐ Peşə normaları
 - ☐ Düzgünlük
 - ☒ Obyektivlik
 - ☐ Qanunçuluq
 - ☐ Peşə davranışı
-

Sual: Hansı prinsip yoxlayıcının üzərinə peşəkar və işgüzar münasibətlərdə səmimi və dürüst olmaq öhdəliyi qoyur? (Çəki: 1)

- ☒ Düzgünlük prinsipi
 - ☐ Peşə normaları prinsipi
 - ☐ Obyektivlik prinsipi
 - ☐ Qanunçuluq prinsipi
 - ☐ Peşəkar səriştəliliyi və lazımi dəqiqlik prinsipi
-

Sual: Hansı prinsip peşəkar xidmətlər göstərərəkən tətbiq olunan texniki və peşə standartlarına uyğun şəkildə söylə hərəkət etmək öhdəliyi qoyur? (Çəki: 1)

- ☐ Düzgünlük prinsipi
 - ☐ Effektivlik prinsipi
 - ☐ Obyektivlik prinsipi
 - ☐ Qanunçuluq prinsipi
 - ☒ Peşəkar səriştəliliyi və lazımi dəqiqlik prinsipi
-

Sual: Normativ sənədlərdə əks olunma səviyyəsinə görə maliyyə nəzarətiprinsipləri fərqlənir. Səhv olanı göstərin. (Çəki: 1)

- ☐ beynəlxalq hüquqi aktlarda birbaşa göstərilən prinsiplər
 - ☐ AR qanunlarında birbaşa göstərilən prinsiplər
 - ☐ Başqa normativ sənədlərdə göstərilən prinsiplər
 - ☐ Normativ sənədlərdə öz əksini tapmayan prinsiplər
 - ☐ Yoxlama aktlarında birbaşa göstərilən prinsiplər
-

Sual: Maliyyə nəzarətinin standartlarına görə aşağıdakılar səriştəlik prinsiplərini müəyyən edir. Səhv olanı göstər. (Çəki: 1)

- ☐ peşəkar səriştəlikdən kənara çıxılan xidmətlərdən istifadə etmək
 - ☐ Nəzəri və peşəkar hazırlıq
 - ☐ Nəzarətçilərin peşə bilik və bacarıqlarını fasiləsiz peşəkar təlim keçirmək yolu ilə təkmilləşdirmək
 - ☐ Nəzarət orqanının işçiləri yoxlama prosesində lazımi səriştə göstərməlidirlər
 - ☐ Planlaşdırılan nəzarətin bütün məsələləri üzrə nəzarət lazımi biliklərə və səriştəyə malik olan işçilər tərəfindən həyata keçirilməlidir.
-

Sual: Auditor hansı hərəkətləri etməməlidir? (Çəki: 1)

- ☐ Təklif edə bildikləri xidmətləri, malik olduqları ixtisası şışirtməmək və ləkələyici istinadlar etmək
- ☐ Dürüst və səmimi olmaq
- ☐ İnformasiyanın məxfiliyini saxlamaq
- ☐ Peşə standartlarına uyğun şəkildə hərəkət etmək

- ☐ Obyektiv olmaq
-

Sual: Maliyyə nəzarətinin təşkili prinsiplərinə aid olmayanı göstərin. (Çəki: 1)

- ☐ Müstəqillik prinsipi
 - ☐ Qanunçuluq prinsipi
 - ☐ Obyektivlik prinsipi
 - ☐ Aşkarlıq prinsipi
 - ☒ Qərəzçilik prinsipi
-

Sual: Maliyyə nəzarətinin təşkil prinsiplərinə aid deyil. (Çəki: 1)

- ☒ Səyyar yoxlama prinsipi
 - ☐ Peşə səriştəliyi və lazımi dəqiqlik prinsipi
 - ☐ Məxfilik prinsipi
 - ☐ Peşə davranışı prinsipi
 - ☐ Nəzarəti həyata keçirmənin iqtisadi xərclər və effektivlik prinsipi
-

Sual: Maliyyə nəzarətinin təşkil prinsipləri. Səhv olanı göstər. (Çəki: 1)

- ☐ Qanunçuluq prinsipi
 - ☐ Düzgünlük prinsipi
 - ☒ Tələbkarlıq prinsipi
 - ☐ Peşə davranışı prinsipi
 - ☐ Aşkarlıq prinsipi
-

Sual: Hansı maliyyə nəzarətin təşkili prinsipi deyil? (Çəki: 1)

- ☐ Peşə davranışı
- ☐ Düzgünlük
- ☐ Qanunçuluq
- ☒ Çeviklik
- ☐ Peşə səriştəliyi və lazımı dəqiqlik

Sual: Hesablama Palatası büdcənin icrasına nəzarəti aşağıdakı prinsiplər əsasında həyata keçirir: (Çəki: 1)

- ☐ Qanulilik, gizlilik
- ☒ Obyektivlik, müstəqillik
- ☐ ədalətlik, subyektivlik
- ☐ müstəqillik, gizlilik
- ☐ qanulilik, subyektivlik

BÖLMƏ: 09

Ad	09
Suallardan	37
Maksimal faiz	37
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Nəzarət orqanlarının hüquqlarına aid olmayanı seçin : (Çəki: 1)

- ☐ Yoxlanılan obyektlərinə sərbəst gəlmə

- ☒ Nəzarətçinin fəaliyyətindən şikayət etmə hüququ
 - ☐ Əmlakın fiziki mövcudluğunu yoxlamaq hüququ (inventarlaşma)
 - ☐ Obyektlərin və yerlərin möhürlənmə hüququ
 - ☐ Bütün sənədləşmənin yoxlama hüququ
-

Sual: Aşağıdakı variantlar arasından nəzarət orqanlarının hüquqlarına aid olmayanı seçin : (Çəki: 1)

- ☒ Saat 2000-dən 800-dək nümunələri götürülmək hüququ
 - ☐ Rəhbərin iştirakını tələb etmə hüququ
 - ☐ İzahatların alınması hüququ
 - ☐ Ekspertlərin yoxlamaya cəlb edilməsi hüququ
 - ☐ Sorğunun üçüncü tərəflərə göndərilməsi hüququ
-

Sual: Azərbaycan Respublikası Hesablama Palatasının müfəttişlərinin hüquqları hansı Qanunda öz əksini tapmışdır: (Çəki: 1)

- ☒ Azərbaycan Respublikası "Hesablama palatası haqqında"
 - ☐ Azərbaycan Respublikası "Büdcə sistemi haqqında"
 - ☐ Azərbaycan Respublikası "Auditorlar palatası haqqında"
 - ☐ Azərbaycan Respublikası "Maliyyə nəzarətinin təşkili haqqında"
 - ☐ Azərbaycan Respublikası Vergi Məcəlləsi
-

Sual: Kənar auditorların hüquqları hansı Qanunda əks olunmuşdur. (Çəki: 1)

- ☒ "Hesablama palatası haqqında" Qanun

- ☐ "Büdcə sistemi haqqında" Qanun
 - ☒ "Auditorların fəaliyyəti haqqında" Qanun
 - ☐ "Auditorlar palatası haqqında" Qanun
 - ☐ "Maliyyə nəzarətinin təşkili haqqında" Qanun
-

Sual: Nəzarət orqanları və onların vəzifəli şəxslərinin öhdəliklərinə aid olmayanı göstər: (Çəki: 1)

- ☐ Sənədlərin lazımi şəkildə qorunması öhdəliyi
 - ☒ İnformasiyanın bildirilməsi öhdəliyi
 - ☐ Yoxlanılan təşkilatların məlumatlandırılması öhdəliyi
 - ☐ Nəzarət prosesinin sənədləşdirilməsi öhdəliyi
 - ☐ Nəzarət nəticələrinə görə yekun sənədin tərtibi öhdəliyi
-

Sual: Daxili nəzarətçilərin öhdəliklərinə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ aşkar olmuş qanun pozuntularının aradan qaldırılması üzrə tövsiyələr və göstərişlər işləyib hazırlamalı;
 - ☐ qanun pozuntularının aradan qaldırılması üzrə tövsiyələrin və göstərişlərin yerinə yetirilməsinə nəzarəti həyata keçirməli;
 - ☐ işçiləri daxili nəzarətin reallaşdırılması zamanı yaranan məsələlər üzrə konsultasiya etməli;
 - ☒ çatışmamazlıqların aradan qaldırılması öhdəliyi;
 - ☐ rəhbərliyə növbəti informasiyanı öz vaxtında çatdırmalı
-

Sual: Yoxlanılan fiziki və hüquqi şəxslərin hüquqlarına aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ Təqdim edilməsi qanunlarda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş informasiyanı almaq hüququ
 - ☐ Obyektlərin və yerlərin möhürlənmə hüququ
 - ☐ Nəzarətin aparılması zamanı iştirak etmə
 - ☐ Nəzarətin yekunları üzrə sənədlərlə tanış olmaq hüququ
 - ☐ Nəzarətçinin fəaliyyətindən şikayət etmə hüququ
-

Sual: Yoxlanılan fiziki və hüquqi şəxslərin öhdəliklərinə aid edilməyən variantları seçin: (Çəki: 1)

- ☐ Nəzarət üçün şəraitin təmin edilməsi öhdəliyi
 - ☐ Sənədləri təqdim etmə öhdəliyi
 - ☐ İzahat vermə öhdəliyi
 - ☐ aşkar olmuş qanun pozuntularının aradan qaldırılması üzrə tövsiyələr və göstərişlər işləyib hazırlamalı
 - ☐ Çatışmamazlıqların aradan qaldırılması öhdəliyi
-

Sual: Əmlakın fiziki mövcudluğunu yoxlamaq hüququ (inventarlaşma) hansı subyektə aiddir? (Çəki: 1)

- ☐ Yoxlanılan fiziki şəxslərin hüquqlarına
 - ☐ Yoxlanılan hüquqi şəxslərin hüquqlarına
 - ☐ maliyyə nəzarəti orqanlarının hüquqlarına
 - ☐ yoxlanılan təşkilatın rəhbərliyinin hüququna
 - ☐ variantların hamısına
-

Sual: Nəzarət üçün şəraitin təmin edilməsi öhdəliyi kimə aiddir? (Çəki: 1)

- ☒ yoxlanılan hüquqi və fiziki şəxslərə
 - ☐ nəzarətçi orqanlara
 - ☐ daxili nəzarət orqanlarına
 - ☐ dövlət nəzarət orqanlarına
 - ☐ səyyar nəzarət orqanlarına
-

Sual: Nəzarət prosesinin sənədləşdirilməsi öhdəliyi kimə aiddir? (Çəki: 1)

- ☐ Yoxlanılan fiziki şəxslərə
 - ☐ Yoxlanılan hüquqi şəxslərə
 - ☒ Nəzarət orqanları və onların vəzifəli şəxslərinə
 - ☐ Yoxlanılan təşkilatın rəhbərliyinə
 - ☐ heç birinə
-

Sual: Aşağıda sadalananlardan hansı Hesablama Palatasının funksiyalarına aid deyil? (Çəki: 1)

- ☐ dövlət büdcəsinin layihələrinə rəy verir
 - ☐ büdcədən kənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy verir;
 - ☒ büdcənin kassa üzrə əməliyyatların hesabatını aparır
 - ☐ dövlət büdcəsi təyinatı üzrə vaxtında icrasına nəzarəti həyata keçirir
 - ☐ dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihələrinə rəy verir
-

Sual: Xəzinədarlıq səlahiyyətlərinin reallaşması məqsədi ilə hansı hüquqa malikdir. Yalnız olanı qeyd edin: (Çəki: 1)

- ☐ aparılmış nəzarət tədbirləri nəticəsində aşkar edilmiş hüquqpozuntuları barədə məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə təqdim etmək
 - ☐ müəyyən edilmiş sahənin fəaliyyətində lazımı ekspertiza, analiz və qiymətləndirmə, həmçinin elmi tədqiqatlar aparılmasını təşkil etmək
 - ☐ xəzinənin ərazi orqanlarının fəaliyyətinə nəzarəti həyata keçirmək
 - ☐ müəyyən olunmuş qaydada müəyyən edilmiş sahənin fəaliyyəti məsələləri üzrə lazımı qərar çıxarmaq üçün məlumat tələb etmək və almaq
 - ☐ AR Maliyyə Nazirliyinin razılığı ilə xəzinədarlığının ərazi orqanlarını yenidən qurmaq və ləğv etmək
-

Sual: Auditorlar Palatasının səlahiyyətlərinə aid deyildir: (Çəki: 1)

- ☐ sərbəst auditorlardan müəyyən edilmiş formada hesabat almaq
 - ☐ auditor təşkilatlarından müəyyən edilmiş formada hesabat almaq.
 - ☐ dövlət büdcəsinin layihələrinə rəy vermək
 - ☐ Auditor kadrlarını hazırlamaq və təkmilləşdirmək
 - ☐ Auditor təşkilatları təsis etmək
-

Sual: Aşağıda sadalananlardan hansı daxili auditorun hüquqlarına aid deyil (Çəki: 1)

- ☐ Zəruri halda təsərrüfat subyektinin vəzifəli şəxsini işdən kənarlaşdırmaq
- ☐ Təsərrüfat subyektlərinin fəaliyyətini təhlil etmək üçün lazım olan sənədləri tələb etmək
- ☐ Maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü araşdırmaq

- ☐ Zəruri halda təsərrüfat subyektinin vəzifəli şəxslərindən əlavə məlumatlar və izahatlar almaq
 - ☐ Auditin nəticələrinə dair rəy bildirmək
-

Sual: Aşağıdakılardan hansı daxili Audit Komitəsinin vəzifələrinə aid deyil: (Çəki: 1)

- ☐ Daxili audit xidmətinin əsasnaməsini təsdiq edir
 - ☐ Daxili audit planlarını təsdiq edir
 - ☒ Dövlət vəsaitlərinin formalaşması istiqamətlərinin müəyyənləşdirilməsi
 - ☐ Daxili auditorların vəzifə bölgüsünü təsdiq edir
 - ☐ Daxili audit siyasətini və strategiyasını müəyyən edir, həyata keçirilməsini təmin edir
-

Sual: Xarici auditorların hüquqları hansı qanunda öz əksini tapmışdır? (Çəki: 1)

- ☐ Konstitusiyada
 - ☐ Hesablama Palatası haqqında
 - ☒ «Auditor fəaliyyəti» haqqında
 - ☐ «Vergi Məcəlləsi
 - ☐ «Səhmdar Cəmiyyəti»
-

Sual: Vergi yoxlamasını aparan şəxslərin lazımi şəxslərin yaşayış evlərinə girişi (Çəki: 1)

- ☐ İcazə verilmir
- ☐ Vergilər nazirliyinin icazəsi ilə

- ☒ Yalnız məhkəmə qərarı ilə
 - ☐ Mümükündür
 - ☐ Yoxlama vəzifəsi əsasında
-

Sual: Bunlardan hansı auditorun hüquqlarına aiddir? (Çəki: 1)

- ☐ Auditin forma və metodlarının sərbəst müəyyənləşdirmək
 - ☐ Sifarişçinin rəhbərlərindən yazılı izahat almaq
 - ☐ Başqa auditor cəlb etmək
 - ☐ Sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətini yoxlamaq
 - ☒ Müqəssir şəxsləri cəzalandırmaq
-

Sual: Auditor hansı halda müsbət rəy verə bilməz? (Çəki: 1)

- ☐ Heç bir halda
 - ☐ Yuxarı təşkilatın icazəsi olmadan
 - ☒ İnamsızlıq, qeyri-müəyyənlik varsa
 - ☐ Qərəzli mövqe tutarsa
 - ☐ Auditorlar palatasının qərarı ilə
-

Sual: Vergi orqanlarının vəzifələrinə aid edilmir: (Çəki: 1)

- ☐ Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafeələrini müdafiə etmək.
- ☐ Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənməsinə nəzarət etmək
- ☒ Büdcənin gəlir hissəsini proqnozlaşdırmaq.

- ☐ Hesablanmış və daxil olmuş vergilərin uçotunu aparmaq.
 - ☐ Vergi ödəyicilərinin uçotunu aparmaq.
-

Sual: Sərbəst auditorlar aşağıdakı qaydalara əməl etməlidir. Düzgün olmayanı göstərin: (Çəki: 1)

- ☐ Təsərrüfat obyektı auditoru (auditor təşkilatını) sərbəst seçə bilər.
 - ☐ Auditorla sifarişçi arasında müqavilə bağlanılır.
 - ☐ Auditor kommersiya və təsərrüfat fəaliyyəti ilə məşğul ola bilməz.
 - ☒ Auditor audit xidmətləri ilə yanaşı maliyyə-bank xidmətlərini də yüksək səviyyədə təmin etməyə borcludur.
 - ☐ Audit xidmətləri haqda müqavilə münasibətlərini aşan qoğumlar və işgüzar əlaqələr olduqda auditor yoxlaması aparıla bilməz.
-

Sual: Müəssisədə auditor yoxlaması aparılmasını sifariş verə bilər. Belə hüququ olmayanı göstərin: (Çəki: 1)

- ☐ Potensial investorlar.
 - ☐ Banklar və digər maliyyə təsisatları.
 - ☒ Rəqib müəssisənin rəhbərliyi
 - ☐ Əməkdaşlar.
 - ☐ Müəssisənin rəhbərliyi.
-

Sual: Hansı halda səyyar vergi yoxlamasının keçirilməsi zəruridir? (Çəki: 1)

- ☒ Uçotdan yayınan tədiyyəçilər aşkar edildikdə.
- ☐ Yeni təsis olunmuş müəssisənin fəaliyyətinin ilk altı ayı müddətində.

- ☐ Vergi haqq-hesabının təqdim olunması 10 gün gecikdirildikdə.
 - ☐ Vergi haqq-hesabının təqdim olunması 15 gün gecikdirildikdə.
 - ☐ Sadlanan bütün hallarda səyyar vergi yoxlanması təyin olunmalıdır.
-

Sual: Səyyar vergi yoxlaması keçirildikdə sənədlərin və nümunə kimi əşyaların götürülməsinə yol verilir: (Çəki: 1)

- ☐ Müəssisənin təsərrüfat fəaliyyəti ilə bağlı bütün sənədlər görülməyə bilər.
 - ☐ Sənədlər və nümunə kimi əşyalar gecə saat 2400-a qədər götürülməyə bilər;
 - ☒ Vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır.
 - ☐ Nümunə kimi əşyaların götürülmə həcmi müəssisə rəhbəri və müfəttiş arasında razılığa əsasən müəyyən edilir.
 - ☐ Sənədlərin yalnız birinci əsli götürülür.
-

Sual: Nəzarət orqanı və onun vəzifəli şəxsləri tərəfindən nəzarət obyektinə haqda əldə edilən bu məlumat kommersiya sirri sayılır: (Çəki: 1)

- ☐ Müəssisənin nizamnamə kapitalı haqda məlumatlar.
 - ☐ Nəzarət obyektinin razılığı əsasında aşkarlanan məlumatlar.
 - ☒ Nəzarət obyektinin əldə etdiyi mənfəət və onun istifadəsi haqqında məlumatlar.
 - ☐ Vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan sanksiyalar haqqında məlumat.
 - ☐ Vergi ödəyicisininəyniləşdirmə nömrəsi haqqında məlumat.
-

Sual: Xarici auditorun hüququna aid olmayanı göstər: (Çəki: 1)

- ☐ auditor yoxlanışının aparılmasından və ya audisiya edilən şəxs tərəfindən bütün

zəruri sənədlərin təqdim edilmədiyi halda auditorun nəticəsindəki maliyyə (mühasibat) hesabatının etibarlılığı haqqında öz fikrini ifadə etməkdən imtina etmək hüququ

- ☐ obyektlərin və yerlərin möhürlənmə hüququ
 - ☐ əmlakın faktiki mövcudluğunu yoxlama hüququ
 - ☐ yoxlanılan şəxsin maliyyə-təsərrüfat fəaliyyətini yoxlama hüququ
 - ☐ yalnız təşkilatın rəhbərliyinin icazəsi ilə lokal hesablama şəbəkələrində və fərdi kompüter sistemlərində saxlanılan istənilən yazıların surətini çıxarmaq hüququ
-

Sual: Vergi nəzarəti həyata keçirildikdə sənədlərin verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri neçə gün müddətində vergi orqanına təqdim etməlidir? (Çəki: 1)

- ☐ 4
 - ☒ 5
 - ☐ 6
 - ☐ 7
 - ☐ 3
-

Sual: 26. Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədikdə və ya həmin sənədlərin onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə rəsmiləşdirilmə necə həyata keçirilir: (Çəki: 1)

- ☐ yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan hesabat tərtib edilir
- ☒ yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir.
- ☐ yalnız yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən imzalanan təqdimat tərtib edilir

- ☐ yoxlamayı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan təqdimat tərtib edilir
 - ☐ vergi ödəyicisi tərəfindən akt tərtib edilir
-

Sual: Sənədlərin və nümunə kimi əşyaların götürülməsinə hansı yoxlama keçirildikdə yol verilir? (Çəki: 1)

- ☒ yalnız səyyar vergi yoxlaması
 - ☐ yalnız kameral vergi yoxlaması
 - ☐ kameral və səyyar vergi yoxlaması
 - ☐ bütün vergi yoxlamaları
 - ☐ kompleks yoxlama
-

Sual: Nümunə kimi götürülmüş əşyalar, həmin əşyaların tədqiq edilməsi üçün zəruri olan vaxtı nəzərə almaqla neçə müddətə götürülə bilər? (Çəki: 1)

- ☐ yalnız bir həftə
 - ☒ 30 gündən artıq olmayan müddətə
 - ☐ 2 aylıq
 - ☐ 5 iş gününə
 - ☐ 7 gündən artıq olmayan müddətə
-

Sual: Ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin aşağıda göstərilən hüquqları vardır: Aid olmayanı göstərin: (Çəki: 1)

- ☒ ekspertə qətiyyən etiraz edə bilməz
- ☐ ekspertin onun tərəfindən göstərilən şəxslərdən təyin edilməsi barədə müraciət etmək

- ☐ ekspertin rəyinin alınması üçün əlavə suallar təqdim etmək
 - ☐ ekspertiza keçirildikdə vergi yoxlaması keçirən vergi orqanının vəzifəli şəxsinə əvvəlcədən məlumat verməklə bilavasitə və ya nümayəndəsinin vasitəsi ilə ekspertiza keçirilməsində iştirak etmək
 - ☐ ekspertin rəyi ilə tanış olmaq
-

Sual: Nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: Aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ vergi ödəyicisinin adı;
 - ☐ çekin vurulmasının tarixi və saati;
 - ☐ obyektin adı və yerləşdiyi ünvan;
 - ☐ malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ;
 - ☒ il ərzində vurulmuş çeklərin sayı və nömrəsi;
-

Sual: Daxili auditorun vəzifələrinə aid olmayanı göstərin: (Çəki: 1)

- ☐ daxili audit təsərrüfat subyektinin müvafiq idarəetmə orqanı və ya Audit Komitəsi tərəfindən təsdiq edilmiş iş planına uyğun olaraq həyata keçirir.
 - ☐ daxili audit həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, əməl etməlidir.
 - ☐ öz vəzifələrinin icrası zamanı fəaliyyətinin qanunvericiliyə uyğun olmasına məsuliyyət daşıyır.
 - ☐ təsərrüfat subyektinin müvafiq idarəetmə orqanına yazılı məlumat verməklə, səlahiyyətinə aid olmayan hər hansı tapşırığın icrasından imtina etməlidir
 - ☒ dövlət büdcəsinin formalaşması üzərində nəzarəti həyata keçirməlidir
-

Sual: Daxili auditor hansı hüquqlara malikdir. Aid olmayanı göstərin. (Çəki: 1)

- ☐ təsərrüfat subyektinin fəaliyyətinin təhlilini aparmaq üçün elektron məlumatlar da daxil olmaqla, pul vəsaitləri, daşınmaz əmlak, maddi aktivlər və s. barədə sənədləri tələb etmək
 - ☐ maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə istifadə edilməsinin düzgünlüyünü araşdırmaq
 - ☒ AR Maliyyə Nazirliyinin razılığı ilə xəzinədarlığın ərazi orqanlarını yenidən qurmaq və ləğv etmək
 - ☐ auditin nəticəsinə dair rəy bildirmək
 - ☐ zəruri hallarda təsərrüfat subyektinin vəzifəli şəxslərindən əlavə məlumatlar və izahatlar almaq
-

Sual: Sərbəst auditor və auditor təşkilatı aşağıdakı hüquqlara malikdirlər:Yanlış seçin: (Çəki: 1)

- ☐ sifarişçinin maliyyə-təsərrüfat fəaliyyətinə dair bütün sənədlərlə tanış olmaq və yoxlama üçün onları almaq,
 - ☐ sifarişçinin rəhbərliyindən və işçilərindən yazılı izahat almaq;
 - ☐ səlahiyyətli dövlət orqanlarının sifarişi ilə auditor xidməti göstərərək müəyyən etdikləri pozuntu və nöqsanlar haqqında onlar qarşısında məsələ qaldırmaq;
 - ☒ auditin keçirilməsinə müqavilə əsasında başqa auditorları cəlb edə bilməz
 - ☐ yoxlanılan təsərrüfat subyekti tərəfindən audit üçün lazım olan sənədlərin təqdim edilməməsi halında audit yoxlamasını keçirməkdən imtina etmək
-

Sual: Sərbəst auditorların və auditor təşkilatlarının vəzifələrinə aid olmayanı qeyd edin: (Çəki: 1)

- ☒ dövlət büdcəsinin təsdiq edilməsinə və icrasına nəzarəti həyata keçirmək
- ☐ auditor yoxlamalarını və digər auditor xidmətlərini keyfiyyətli həyata keçirmək;
- ☐ sifarişçinin mühasibat uçotunun və hesabatının vəziyyətini, düzgünlüyünü, qüvvədə olan qanunlara və normativ aktlara uyğunluğunu yoxlamaq;

-  sifarişçinin tələbi ilə aparılan audit zamanı əldə edilən məlumatı məxfi saxlamaq;
 -  yoxlama gedişində alınmış və ya tərtib edilmiş sənədlərin qorunub saxlanmasını təmin etmək;
-

